

1987-ci ildən keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri geniş vüsət almağa başlamışdı. 1988-ci ildə isə Ermənistanda azərbaycanlılar yaşadıqları ərazilərdən dördüncü, yeni sonuncu dəfə qovuldu. Beləliklə, Qərbi Azərbaycan dan (Ermənistən adlandıran yerdən) 250 mln azərbaycanlı öz ata-baba yurdlarından qaçqın düşdü.

Mövzu ilə əlaqədar Qərbi azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyacı Dilqəm Əhmədini Report-a müsahibəsinə təqdim edirik:

- Əslən Qərbi azərbaycanlısız. Hansı bölgədənsiz? Bakıya hansı şəraitdə köcmüsünüz?

- 1985-ci ildə İrəvan şəhərinin Zəngibasar mahalının Zəngilər kəndində doğulmuşam. Məlum deportasiya zamanı ailəmiz 1988-ci ilin oktyabr ayında Sumqayıta gəlməyə məcbur olublar, daha sonra isə Bakıya köçübələr. Atam, anam, eləcə də babalarım Zəngibasar mahalında doğulublar. Yəni, köklü şəkildə bu bölgənin sakinləri olmuşuq. Atam oradan köçə məcbur edildiyi zaman 28 yaşı olmasına baxmayaraq kəndimizdəki hər çığırı, hər divarı, bir sözə, hər künc-bucağı bugünkü kimi xatırlayır. İnsanın


təhlükəli olduğunu da tez-tez xatırlayardı. Bir sözə, biz erməni təhdidini hər zaman hiss etmişik.

- "Qərbi Azərbaycan icması" ictimaiyyəti "Qayıdış Konsepsiyası"nın layihəsinə dair təkliflərin təqdim etməyə çağırıb. Sizin hansı təklifiniz olacaq?

- Mən məsələyə bir tarixçi ki mi də yanaşmaq istəyirəm. 1827-ci ildə İrəvan xanlığı işgal edildi və bir il sonra İrəvan, Anadoludan bu bölgəyə kütləvi şəkildə ermənilərin axını oldu. Çar Rusiyası faktiki İrəvan xanlığının yerində erməni vilayəti yaratdı və tədricən İrəvan bölgəsi erməniləşdirilməyə başlandı. Mənim şəxsi arxivlərimdə və digər bir çox tarixi şəkillərdə İrəvanın çox məscidi bir şəhər olduğu

bölgəsi ilə əlaqədar çalışan tarixçilərin təşkilatının yaradılmasını təklif edəcəm. Digər bir təklifim isə insanların Qərbi Azərbaycan barədə daha çox maarifləndirilməsinə çalışmaqdır. Məsələn, bura hansı ərazilərin daxil olmasına, oradakı tarixi abidələrimiz barədə soydaşlarımızı maarifləndirmək lazımdır. Əcnəbi bir fotoqraf İrəvanda dağdırılmış "Ağadədə" məzarlığının şəklini çekmişdi. Həmin məzarlığı görəndə çox məyus oldum. Həmin məzarlardan biri də minim qohumlarımı aid idi. Əslində bu, bizim üçün yeni məsələ deyildi. Ermənilərin məzarları dağıtmazı faktlarını Qarabağda da görmüşük.

- "Qərbi Azərbaycan icması" Qərbi Azərbaycanlıdan didərgin



Dilqəm Əhməd: "Bu yolla Qərbi azərbaycanlılar öz torpaqlarına qayıda bilar" "İrəvandan köçərkən ermənilər deyiblər ki, türklər gedir, onların yüklerini yandırıaq"



Ərvəvanı,
Erivan.

Tatarrəskən fruktovanı zavə.
Fruiterie tatara.

uşaqlıq və gənclik illərini keçirdiyi ata-baba yurdunu unutması mümkün deyil. Ailəmiz ötən illər ərzində həmişə yurd həsrəti ilə yaşıdı. Yaşlı insanların çoxu isə qaçqın düşdükden sonra uzun illər yaşaya bilmədi. Məsələn, mənim babam deportasiyadan iki il sonra vəfat etdi. Biz indiki Ermənistən ərazisindən qovulan sonuncu türklər olduq. Ermənilər özlərini dünyaya humanist xalq kimi göstərməyə çalışılsalar da, faktiki olaraq Ermənistən monoetnik dövlətdir.

- Ailənizin Qərbi Azərbaycan-daki evi fiziki olaraq qalmı? "Google maps"la baxırsınız mı?

- illər əvvəl "Google maps" programı istifadəyə veriləndə atamlı birge evimizi tapdıq. Atam deportasiya zamanı başımıza gələn, eyni zamanda, erməni xisletini açıq-aşkar göstərən bir hadisəni bu zaman bize danişdi. Belə ki, İrəvandan köçərkən ermənilər "türklər gedir, gəlin onların yüklerini yandırıaq" deyə qışqırıblar.

Atam qondarma erməni soyqırımanın anım günü keçirilən zaman şəhəre getmeyin bizim üçün

şünürəm. Həmin ziyarətdən sonra icmanın xeyli aktivləşdiyinin də şahidi olduq. Düşünürəm ki, bizlərin bir icmada birləşməsi çox önemlidir. Əsasən, Qərbi Azərbaycan'dan köç etmiş insanlar yaşayır, onların siyahıya alınma məsəlesi öz həllini tapmalıdır. Eyni zamanda, Qərbi azərbaycanlıların televiziya kanalları, mətbuat orqanları olmalı, kitab nəşrlərinə dövlət mümkün qədər dəstək verməlidir. Arxiv sənədlərindən istifadə etmək keyfiyyətli sənədlər filmər çəkilməlidir. Ümumiyyətlə, təşkilatlanmamız baxımdan icma bir çox mənada mühüm rol oynaya bilər.

- Qərbi Azərbaycanlıdan soydaşlarımızın öz ata-baba yurdlarına qayıda bilməsi üçün hansı işlər görüle bilər?

- Sovet dövründə azərbaycanlılar yüksək şəkildə yaşayıb-

həllini tapdıqdan sonra dövlət gericikmədən bu məsələ ilə əlaqədar da addımlar atmalıdır.

- Azərbaycanlıların Qərbi Azərbaycanlı qovulmasının sübut üçün hansı tarixi mənbələri, məqamları qabartmaq lazımdır?

- Nə 1988-ci il, nə də 1948-1953-cü illər uzaq tarixdir. Hətta bu tarixlərlə bağlı xeyli kitablar da yazılıb. Verilən qərarlar, sənədlər istər Rusiya, istərsə də Azərbaycanın dövlət arxivlərində qalmaqdadır. İrəvan şəhərinin Cümhuriyyət döñəmində Ermənistənə gəzəşte gedilməsi ilə əlaqədar Azərbaycan Milli Şurasının rəsmi sənədi var. Həmçinin, Osmanlı arxivlərində məsələ ilə əlaqədar bir çox sənədlər mövcuddur. Eyni zamanda, XIX əsrin sonlarında Çar Rusiyası tərəfindən əhalinin siyahı alınması zamanı açıq şəkildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sayının kifayət qədər çox olduğunu görürük.

- Tarixi mənbələrin olması ilə yanaşı, həmin hadisələri dünya ictimaiyyəti qarşısında sübut etmək üçün daha hansı istiqamətləri seçmək olar?

- Əslində, ermənilərin tək uğuru onların diasporu idi. Lakin Vətən müharibəsində ermənilər geri çəkildikcə, diasporun da səsi azalmağa başladı. Deməli, biz sadəcə olaraq onları gözümüzdə çox böyütmüşük. Həmin ərefədə ölkəmizdə sosial media təhlükəsizlik məsələlərinə görə mehdudlaşdırılsı da, gənclərimiz yədə layiqince ermənilərin cavabını verir, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdılar. Qərbədə bir sıra xalqlar məsələyə müsəlman-xristian kontekstindən yanaşırlılar. Lakin dövlətlər üçün bu keçərlidir, onların öz maraqları var. Fransa da Ermənistən vasitəsilə bölgeye gəlmək maraqlıdır. Azərbaycan strateji mövqədə yerləşən ölkədir və Zəngəzur dəhlizi açıldıqdan sonra buraya olan maraqlar daha da artacaq.



görünür. Yəni, İrəvan həmişə müsəlman-türk şəhəri olub. Bu baxımdan hesab edirəm ki, 1827-ci ildən 1988-ci ilə qədər orada yaşayan azərbaycanlıların deportasiyası, soyqırımına məruz qalması faktlarının silsilə şəklində araştırılmasını və İrəvan

düşməş soydaşlarımızın təşkilatlanmasında necə rol oynaya bilər?

- Bu, həssas məsələdir. Prezident İlham Əliyevin doğum gündündə "Qərbi Azərbaycan icması"nı ziyarət etməsindən sonra icmanın nüfuzunun artığını dü-

lar, eləcə də ermənilər. Fikrimcə, əvvəlcə istər Göyçə, istərsə də digər ərazilərdə sərf azərbaycanlılardan ibarət icma yaradılmalıdır. Bu yolla Qərbi azərbaycanlılar tədricən öz ata-baba torpaqlarına qayıda bilərlər. Qarabağdakı bir sıra problemlər tam şəkildə öz